

Nərimin Cahandar qızı Axundova<sup>13</sup>  
DİLÇİLİKDƏ ÜSLUBİ NEOLOGİZMLƏRİN TƏDDİQİ MƏSƏLƏLƏRİ

Üslubi neologizm problemi müasir dünya nəzəri dilçiliyindən an az tədqiq olunan mövzulardandır. Müqayisənən qeyd edək ki, mütəsir Azərbaycan dilçiliyində bu mövzuya hərəkət etməsi ayrıca bir tədqiqat işi, demək olar ki, yox dərəcəsindədir. Yalnız üslubiyatla bağlı araşdırılmalarla bu mövzuya toxunulmuşdur. Həlbuki müasir rus dilçiliyində bu problem müxəlif aspektlərdən, xüsusilə, müasir dil və dil nəzəriyyəsi aspektləri baxımından hərtərəfli öyrənilmişdir. Bu mövzunun kompleks şəkildə müasir Azərbaycan nəzəri dilçiliyində öyrənilməsini aktuallaşdırın şərtləndən biri məhz bu faktdır. Azərbaycan dilçiliyində yalnız üslubiyatla və ya bədi üslubla, və ya hər hansı bir şairin dil və üslublu ilə bağlı aparılan araşdırılmalarla bəhs olunmuşdur. Azərbaycan dilçiliyində an cəox Əbdülzələl Dəmirçizadə, Səlim Cəfərov və Türkən Əfəndiyevanın araşdırılmalarında üslubi neologizmlər problemi aşadır.

Üslubi neologizmlər bədi dilin lirizmini, poetlikini gücləndirən asas vasitələrindən biridir. Üslubi neologizm problemi, adətən, dünya dilçiliyində üslubiyatla (stiliстика) bağlı məsələlərin sərhində təhlil olunur. Yəni bədi üslub kontekstində üslubi neologizmlərin müxtəlif aspektlərinə nəzarət salınır. Onlar dilçiliyində həm leksik, həm leksikoqrafiya, həm də funksional-səmantik, funksional-struktur baxımında əhəmiyyət daşıyırlar. Bəzən dilçiliyində bu analıy *müəllif leksikoqrafiyası* kimi də şərh edilir (15, s.7). Əlbəttə, müəllif leksikoqrafiyası termini daha geniş anlayışını ifadə edir. Çünkü müəllif leksikoqrafiyası dedikdə, hər hansı bir ədəbin bədi əsərlərində istifadə etdiyi sözlərin kompleks məcməyin nəzərdə tutulur, buraya müəllif dilində işlənən spesifik fraceologizmlər, troplar, həmcinin üslubi neologizmlər də daxil edilir. Eyni zamanda, üslubi neologizmlər problemi yazıçı və ya şair novatorluğunun məsələsinədə aydınlıq gatırır.

Üslubi neologizmləri aşağıdakı kimi səciyyələndirmək olar:

1. Üslubi neologizmlər fərdi-bədi söz yaradılığının faktı kimi yaranan dil vahidləridir. Hər bir dildə üslubi neologizmlərin yaranması müxtəlif səviyyələrdə baş verir. Yəni leksem səviyyəsində, qrammatik (morpholoji) səviyyədə və sintaktik səviyyədə. Onların yaranması hər bir dilin söz potensialı yaratmaq qabiliyyətinin göstəricisi kimi izah oluna bilər.
2. Üslubi neologizmlər bədi üslubun və bütövlükdə işə, ədəbi dilin zənginləşməsində mühüm rol oynayır.
3. Üslubi neologizmlərin bir hissəsi zaman keçidkə sonradan dildə vətəndaşlıq hüququ qazanaraq təmumlaşır dil vahidinə çevrilir, bir qismı isə arxaqlaşır, dilin passiv leksik fonduna daxil olur.
4. Üslubi neologizmlər, adətən, fərdi üslubun dəha çox differensiallaşmasına xidmət edir. Fərdi-bədi söz yaradılığının nəticəsi kimi reallaşan üslubi neologizmlər bədi dildə yazıçı və ya şairin spesifik dil və üslubunun formallaşmasında müstəsna əhəmiyyət kəsb edir.
5. Üslubi neologizmlər hər bir dilin daxili potensialı hesabına zənginləşməsinə, yəni birbaşa söz yaradılığına xidmət edir.
6. Üslubi neologizmlər bədi dilin estetik funksiyasının reallaşmasına kömək edir, yəni estetik vəzifə daşıyır.
7. Üslubi neologizmlər bədi mətnində okkasionallı funksiya daşıyaraq dilin poetikləşməsini gücləndirir, mətnin kontekstual funksiyalarının reallaşmasına xidmət edir, dilin və nitqin, ilk növbədə, kontekstə uyğun söz ehtiyacını təmin edir, kontekstual nitq boşluğununu aradan qaldırır.
8. Üslubi neologizmlər çox zaman bədi dildə ədəbi-bədi priyom kimi tətbiq edilir, obraz və ya müəllif nitqini fərdiləşdirir. Eyni zamanda, onlar troplar funksiyasında çıxış edərək bədi dilin təsir gücünü, yəni effektivitəni artırır.
9. Üslubi neologizmlər mətnin poetik cəhətdən qurulmasında və struktur-semantik cəhətdən funksionallaşmasında mühüm rol oynayır.
10. Üslubi neologizmlər bədi mətnlərdə fraceoloji vahidlər kimi denotativ və konnotativ vəzifə də daşıyırlar.

Dünya dilçiliyi tarixində üslubiyatın bir elm sahisi kimi təşəkkülü və inkişafı, ilk növbədə nitq mədəniyyətinin yaranması ilə, natiqliklə bağlıdır. Çünkü antik yunan dönməndə ritorikaya xüsusi önmə verilird. Həm Aristotel, həm dərəcə yunan filosofları məzət ritorika, həm də poetika ilə bağlı ilkin əsərlər yazaraq üslubiyatın ilkin nəzəri metodoloji əsaslarını formalasdurmışlardır. Antik yunan filosoflarından sonra, antik Roma şair və yazıçılarının yaradılığının üslubiyat haqqında nəzəri fikirlər bir qədər təkmilləşdi.

Müqayisə üçün qeyd edək ki, Rusiyada bu sahənin elmi-nəzəri cəhətdən araşdırılmasında daha böyük uğurlar əldə edilmiş, bir çox yazıçı və şairlərin müəllif neologizmlərinin sözlükleri tərtib edilmiş, hətta 2017-ci il 8 dekabr tarixində "Müəllif leksikoqrafiyasının müasir problemləri" adlı altında Vinoqradov adına Rus dili İstututunun təşəbbüsü ilə beynəlxalq konfrans keçirilmişdir (15).

Məlumdur ki, ədəbi dil, ilk növbədə, bədi dil əsasında yaranıb, formalasdıb. Məhz aparıcı üslub olan bədi üslub funksional imkanlarının genişliyinə görə bütövlükdə normali dilin yaranmasında mühüm dil bazası rolunu oynamışdır. Üslubi neologizmlər probleminin öyrənilməsi eyni zamanda linqvoqreativlik baxımından da aktuallıq kəsb edir. Eyni zamanda, üslubi neologizmlər problemi dilin emotiv funksiyasının öyrənilməsi baxımından da aktuallıq kəsb edir. Üslubi neologizmlər son dövrlərdə dünya nəzəri dilçiliyinin aparıcı mövzularından biri olan mətn dilçiliyinin bəzi aspektlərinin öyrənilməsi baxımından aktuallıq kəsb edir. Çünkü üslubi neologizmlər bədi mətnin

strukturunda funksional-səmantik vəzifə daşıyın. Yazıçı və dil probleminin adınlashdırılmasında da üslubi neologizmlərin müstəsalan əhəmiyyəti var. Başqa bir tərəfdən, üslubi neologizmlər bəzi dilin qrammatik qaydalarını pozur, nitq istisnalanan kimi çıxış edir.

Dünya dilçiliyində Vilhelm fon Humboldt, Roman Yakobson, Karl Fossler, Aleksandr Afanasyeviç Potebnya, Şarl Balli, Yevi Kuriloviç, Viktor Vladimiroviç Vinoqradov və digərləri poetika nəzəriyyəsi ilə bağlı müxtəlif müləhizələrlə irali sürümləşdərlər.

Özbülfaz Rəcəbü "Dilçilik tarixi" kitabında A.Potebnyanın poetik dil nəzəriyyəsini belə qiymətləndirir: Potebnya poetik əsərlərin sözə münasibətini tədqiq edərək, məcazları, trop və figuralar öyrənərək obrazlarla təsəkkürün dayışıldığını müəyyənləşdirir və onun iki növünü göstərir. Obrazlar vəsítəsində təsəkkürün bir növünü Potebnya poetik təsəkkürdə dilin elə bir vəziyyəti nəzərdə tutulur ki, bu zaman biz müəyyən bir sözə məzmunun nə üçün, hansı nişanın və əlamətə görə başqa cür deyil, məhz bu cür ifadə edildiyini bilirik. Poetik təsəkkürdə fikir nəhəng sıçrayışlarla irəliləyir, obrazla məzmun arasında xüsusi münasibətlər müəyyənleşdirilir (1, s.289).

Poetik dilin əsas ünsürlərindən biri üslubi neologizmlərdir. Üslubi neologizmlər probleminə in迪q qədər dünya dilçiliyində müxtəlif nəzəri aspektlərdən yanaşılmışdır. Qeyd edək ki, üslubi neologizmlər termini dilçiliy XX əsrə daxil olmamışdır. Onların yaranması daha çox sərbəst şeir vəzfinin poeziyaya gəlisi ilə sürətləşmişdir. Məsələn, rus ədəbiyyatına nəzər salsaq, daha çox M.Mayakovskinin yaradıcılığında üslubi neologizmlərlə qarışlaşmış mümkündür. Elecə də Azərbaycan ədəbiyyatında Rəsul Rzanın, Mikayıll Müşfiqin yaradıcılığında daha çox üslubi neologizmlər işlənmişdir.

Tanımuş polyal yaxşıçı Yeji Kuriloviçin araşdırılmalarında üslubi neologizmlər problemini toxunulmuşdur. Xatırlaðaq ki, Yeji Kuriloviçin yaradılıqlı sferası çox geniş olmuşdur. O, nəzəri dilçilik tarixində *grammatikosha nəzəriyyəsinin* banisi hesab olunur. Onun hind-Avropa dilçiliyi ilə bağlı fundamental araşdırılmaları vardır. Yeji Kuriloviç hind-Avropa dilçiliyində məşhur olan "larinqal" nəzəriyyəni təkmilləşdirən dilçi kimi tanır.

Yeji Kuriloviç "Poetik dil linqistik nöqtəyi-nözərdən" adlı məqələsində üslubi neologizmlər problemindən bəhs etmişdir. Maraqlıdır ki, Yeji Kuriloviç üslubi neologizmlərin danışq nitq ilə poetik nitq fərqi kontekstində təhlil etmişdir. Məşhur polyalı alımı Yeji Kuriloviç qeyd edir ki, poetik dil neologizmlərin analogiyasını simvolik deyil, ekspressiv xarakterin özündə cəmləşdirən mexanizmlər sistemidir (8, s. 426). Yeji Kuriloviç poetik dil dəyərləndirmək üçün onun danışq dil ilə müqayisəsinə mühüm etalonlardan biri hesab edir. Onun fikrincə, linqistik baxımdan bədi yaradılığının iki laya ayırmalı olar. Birinci lay motivləşmiş danışq dilinin (prozaik) sistemidir. İkinci lay isə danışq dilində motivləşməmiş lay addır (8, s.421).

Yeji Kuriloviçin fikrincə, poetik söz yaradılığının onun orijinallığından və estetik dəyərindən asılı olmayaraq, digər adı neologizmlərdən fərqli olaraq dilçilik üçün problemlər ənənələrdir. Baxmayaraq ki, poetik neologizm fərdidir, adı neologizm isə ümumxalq dilinə aiddir, daha çox ümumişləkdir, kollektiv dil məhsuludur. Digər tərəfdən, poetik neologizm adı neologizmdən fərqli olaraq seçmə mərhələsindən keçmir. Ancaq şübhəsizdir ki, biz ümumişlək xarakterli hər hansı bir neologizmin genezisini müəyyənəlaşdırmaq istəsək, onun fərdi nitq möhəsulu olduğuna əmin ola bilərik. Dil kollektivində neologizmlərin işlənmə areaulinin genişlənməsi məsəlasına görə dilcikdə isə poetik neologizmlər adı neologizmlər bir-birinə uyğun gələ bilər. Çünki poetik neologizmlər hər hansı bir jaır və ya adəbi məktəb miqyasında geniş işlənilir, şaxənlər, adı neologizmlər isə ayrı-ayrı icimli qruplara arasında geniş işlənilir, şaxənlər. Və onların hər biri dilin işlənmə miqyasının tasını ilə öz işlənmə areaulinin genişləndirir (8, s.420-422).

Praqa dilçilik məktəbinin görkəmli nümayəndələrindən biri Y.Mukarjovski özünün "Ədəbi dil və poetik dil" adlı məqələsində bədi ədəbiyyatda işlənən neologizmlərin üslubi xarakterində bəhs etmişdir. O, üslubi neologizmləri *poetik neologizmlər* adlandırmışdır. Y.Mukarjovski çex şairi Opolukan yaradıcılığının timsalında göstərir ki, poetik neologizmlər dəha çox estetik məqsədlər üçün işlədilər. Onun qənətiñə görə, ədəbi dil normalarının qəsəbən pozulması zamanı bu üslubi neologizmlər poeziyaya dil baxımından öz məqsədlərinə qatmağa, öz məqsədini ifadə etməyə imkan yaradır (11, s.406). Göründüyü kimi, A.Mukarjovski üslubi neologizmlərə ancaq poeziyanın ifadə vasitələrindən biri kimi baxır.

Xüsusi, qeyd edək ki, üslubi neologizmlər problemi müasir Azərbaycan dilçiliyi ilə müqayisədə müasir rus dilçiliyindən daha çox öyrənilmişdir. Rus dilçiliyində bu mövzu ilə bağlı Q.Vinokurun sanballı araşdırılmaları vardır. Q.Vinokur "Mayakovski dilin novatoru" adlı kitabında üslubi neologizmlər problemini toxunmuşdur. Məlumdur ki, V.V.Mayakovski rus şeirində sərbəst üslubun yaradıcılığıdır. Sərbəst üslubda da kifayət qədər çoxlu üslubi neologizmlər işlədir. Bu baxımdan V.V.Mayakovskinin müəllif söz yaradılığının potensialı çox güclü olmuşdur. Q.Vinokur V.V.Mayakovskinin yaradıcılığında işlənən onlarla üslubi neologizmizi təhlil edərək yazar ki, onun yaradıcılığında hem leksik səviyyədə, hem də morfoloji səviyyədə üslubi neologizmlərin işləməsi şairin yaradılıq potensialının güclü olduğunu sübut edir. O, feil köklərindən zərf, nidalardan ism düzəldərkən rus poetik dilini zənginləşdirmişdir (6, s.40-50). Q.Vinokur V.V.Mayakovskinin yaradıcılığında ism köklərindən yaradılan üslubi neologizmlərin böyük bir siyahısını təqdim edir. *Развернувшись, мышились, иззаолустигаться, овализся, испавливаться, размозолев, именит, весениться, быстришись, огнел, иголиться, вселенясь, огромнеют, дить, расфееривался, железстить, раззолотонебело, колоколи языком, затапыдаются, перевечичиться, размолниий, раздинамивая, съогнитесь, отклютились, обфестонит, размсдведи, медоветь, зарождествели, испозолочено, размочит, распеснит, фонтанясь, израдиши, необычайниться, страновеют слова, клюяя, расказеньте, не сложеститесь авантюрами, облесочканы какжада пядь, опушаками*

обопыкана, филюсофеем, сливеют, разульбыте, расфабрич, скитарьте, взмонументят, фокстротим вə s. (6, s. 52-53).

V.I.Koduxov yazar ki, bədii yaradılıq dili yazılı dilin, yəni kitab dilinin tipi kimi şəhəri yaradılıq dili ilə də six bağlıdır. Bədii yaradılığının dili ilk növbədə millidir, adəbi dilin digər əslubları kimi orqanikdir, xalq dilinin yüksək forması kimi söz sənətkarları tərəfindən təqdim olunur (7, s.179). Müxtəlif dilçilik ədəbiyyatlarında əslubi neologizmlər fərqli terminlər adı altında təqdim olunur. Belə ki, bu anlayış müəllif neologizmləri, okkazionalizmləri, bədii neologizmləri, yazıçı yaradılığı, yaradıcı neologizmlər, fərdi neologizmlər, stilistik neologizmlər, söz-meteorlar, eologizmlər, efemər innovasiyalar terminləri ilə ifadə edilir (2, s.3).

H.Q.Babenko "Bədii mətnində okkazionalizmlər" (struktur-semantik analiz) adlı əsərində əslubi neologizmlərin yaranma səbəblərinə aşağıdakılardır adı edir: a) fikri dəqiq ifadə etmək ehtiyacı; b) müəllifin fikri qisa ifadə etmək cəhd; v) müəllifin nitq predmetinə münasibətin ifadə etmə cəhd; q) sözün semantikasına diqqəti cəlb etmək ehtiyacının yaranması; d) tapdalogiyadan qəzəb cəhd; e) şeirin ritmini saxlamaq cəhd, onun ritmini qorumaq ehtiyacının yaranması (2, s.3).

H.Q.Babenko Əkkazionalizm nəzəriyyəsi baxımından əslubi neologizmləri bir neçə tipə ayırtır:

- 1) fonetik okkazionalizmlər;
- 2) leksik okkazionalizmlər;
- 3) qrammatik (morpholoji) okkazionalizmlər;
- 4) semantik okkazionalizmlər;
- 5) okkazional biraşmalar (2, s.9-11). Çox zaman okkazional biraşmalar yerinə, *frazeoloji okkazionalizmlər* termini da işlənir.

Rus dilçisi D.N.Şmelev "Müasir rus dili. Leksika" adlı əsərində yazar ki, əslubi neologizmlər nitq faktı kimi mətnində dəha çox ekspresiv-semantik funksiya daşıyırlar və adətən, mətnindən kənara çıxmurlar (17, s.157). Deməli, D.N.Şmelevin görüşlərinə görə, əslubi neologizmlər daha çox kontekstual anlam daşıyır. O qeyd edir ki, linqvistik planda isə onlar mətnin linqvo-stilistik analizində dilin sözyaratma imkanlarını öyrənmək baxımından, sözyaratma modellərinin məhsətlər və ya qeyri-məhsətlər olduğunu öyrənmək baxımından əhəmiyyətli dil faktlardır (17, s.157-158). S.Ulman "Novaya linqvistika" məcməüsündə çıxan "Üslubiyat və semantika" adlı məqaləsində semantik situasiyalardan bəhs edərək bildirir ki, dildə motivlaşmış və motivlaşmışsız sözler mövcuddur. O, sözün motivlaşmasının üç səviyyədə baş verdiyini göstərir: fonetik səviyyədə motivlaşma, morfoloji səviyyədə motivlaşma və semantik səviyyədə motivlaşma (12, s.229-230).

Digər rus dilçisi V.V.Lopatin "Sözün yaranışı" adlı kitabında okkazionalizm və dil məsələsinə toxunur. O, V.V.Mayakovskinin şeirlərində işlənən əslubi neologizmlərin timsalında bu tipli sözlərin ümumişlik leksikaya aid olmadığını bildirir. Onun fikrinə bù tipli sözlər ancaq müəyyən kontekst daxilində işlənir, həmin kontekst xaricində isə işlənən. Maraqlıdır ki, V.V.Lopatin bu tipli leksik vahidləri ancaq nitq faktı kimi qəbul edir (9, s.62). A.A.Bragina "Rus dilində neologizmlər" adlı monoqrafiyasında *okkazionalizmlər* terminini mətn termini ilə sinonim şəklində işlədir (4, s.196). Qeyd edək ki, dilçilikdə çox zaman okkazionalizmlər termini əslubi neologizmlər mənasında işlədir.

Bəsliklə, yuxarıdakı təhlillər göstərir ki, dünya dilçiliyində əslubi neologizmlər probleminə kompleks şəkildə yanaşılmışdır. Bu problemin şəhəri zamanı dünya dilçiləri bədii dilin özünəməxsusluğunu əslubi neologizmlər vasitəsilə bir daha təsbit etmişlər.

#### **Istifadə edilmiş ədəbiyyat:**

1. Rəcəbli, F. Dilçilik tarixi. I Kitab. Bakı: Nurlan, 2007. 528 s.
2. Babenko, N.G. Okkazionalnoye v kul'turno-esteticheskoye iazykoznanii. — Kaliñinigrad, 1997. 70 c.
3. Baltin, M.M. Estetika sluzhestvennogo tvorchestva. — Moscow: Iskusstvo, — 1986. — 445 c.
4. Bragina, A.A. Neologizmy v russkom jazyke. M.: Prosvetlenie, 1973. — 224c.
5. Butakova, L.O. Morfemika i slovoobrazovanie sovremenennogo russkogo jazyka. — M.: Flianta: Nauka, 2012. — 232 c.
6. Vinokur, I.O. Maykovskiy - novator jazyka. M.: Sovetskij pisatel', 1943. 136 c.
7. Koldubov, V.I. Obshchee jazykoznanie. — Moscow: Vysschaya shkola, — 1974. — 303 c.
8. Kurylovič, E. Poeticheskiy jazyk s lingvisticheskoy točki zreniya // Ocherki po lingvistike / E.Kurylovič. M.: 1962, c.418-427.
9. Lopatin, V.B. Rjazanskie slova. Neologizmy i okkazionalnye obrazovaniya. M.: Nauka, 1973. — 152 c.
10. Maslennikov, D.B. Russkoye poeticheskoye slovoznamchenie. Ch.1. Futurističeskiy. — Ufa: Izd-vo BGPU, 2009. — 160 c.
11. Myukharjovskiy, Ya. Literaturniy jazyk i lingvistika. — Moscow: Pravzskiy lingvisticheskiy kružok, — 1967. — c.-406-432.
12. Ulyman, C. Stiliystika i lingvistika. — Moscow: Novoe v zarubežnoj lingvistike. — 1980. Выпук IX, — c.-227-253.
13. Strelcova, I.V. Poeticheskaya drevnostorskaya literatura i ee transformatsiya v ranneklassicheskiy period. M.: Nauka, 1976, 213 c.
14. Sergeev, G.E. Strukturno-semanticheskoye i funktsionalnoye opisanie leksicheskikh okkazionalizmov v ramkakh teorii želokutivnogo polja / Avtoreferebt disserataciya na soiskaniye uchenoy stenosti kandidata filologicheskikh nauk, 2016.
15. Sovremennye problemy avtorskoy leksikografii: sbornik nauchnykh statей / Ott. red. L.P. Šleštakova. — M.: Akvilon, 2018. — 320 c.
16. Sokolov, A.N. Teoriya stila'. M.: Iskusstvo, 1968. 223 c. Pavlovskaia, S.M. Rol' neologizmov v formirovaniy poeziiskoy kartiny mira russkogo avangarda (na materialakh poeticheskikh tekstov V.Xlebnikova i D. Revikina) / dissertatsiya na soiskaniye uchenoy stenosti kandidata filologicheskikh nauk. Ekaterinburg: 2013. 19 c.
17. Šmelev, D.N. Sovremenney russkij jazyk. Leksika. — Moscow: Prosvetlenie. — 1977. — 335 c.
18. Jacobson, R. Novaya russkaya poeziya. Praha: 1921.

*Açar sözlər: əslubi neologizm, bədii dil, tədqiqat, nəzəri dilçilik, problem*

**Ключевые слова:** стилистический неологизм, литературный язык, исследование, теоретическая лингвистика, проблема

**Key words:** stylistic neologism, literary language, research, theoretical linguistics, problem

**Xülasə**

Məqalədə dünya dilçiliyində əslubi neologizmlərin tədqiqi məsələlərindən bahs olunur. Araşdırımda müxtəlif dilçili-alimlərin əslubi neologizmlər haqqındaki fikirləri şərh olunur və əslubi neologizmlərin nəzəri aspektləri haqqında dilçilikdə mövcud olan konsepsiylar, nəzəri fikirlər təhlil edilir. Məqalədə əslubi neologizmlərin funksional imkanları müəyyənləşdirilir, onların poetik dilda linqvistik funksiyalarından səhəbat açılır. Burada müxtəlif alimlərin əslubi neologizmlər probleminə fərqli yanaşma metodunun olmasının xüsusi vurgulanır, əslubi neologizmlərin yaranma səbəbləri, onların bədii dilda və bədii nitqda işləşmə məqamlarından bahs olunur. Məqalədə müqayisili tipoloji üsuldan istifadə edilmiş, rus və Azərbaycan dilçiliyində əslubi neologizmlər probleminin öytənilməsinin analogi və diferensial cəhətləri diqqətə çatdırılmışdır.

**Rəzumə**

Статья посвящена исследованию стилистических неологизмов в мировой лингвистике. В исследовании интерпретируются взгляды различных лингвистов на стилистические неологизмы и анализируются существующие в лингвистике концепции и теоретические представления о теоретических аспектах стилистических неологизмов. В статье выявляются функциональные возможности стилистических неологизмов, рассматриваются их языковые функции в поэтическом языке. Подчеркиваются подходы разных ученых к проблеме стилистических неологизмов, причины возникновения стилистических неологизмов, их развитие в литературном языке и художественной речи. В статье использован сравнительно-типологический метод, обращено внимание на аналогичные и дифференциальные аспекты исследования проблемы стилистических неологизмов в русском и азербайджанском языкоzнании.

**Summary**

The article is devoted to the study of stylistic neologisms in world linguistics. The views of various linguists on stylistic neologisms are interpreted in the study and concepts of the theoretical aspects of stylistic neologisms existing in linguistics are analyzed. The functionality of stylistic neologisms is discussed, their linguistic functions in a poetic language is studied thoroughly in the analysis. Various approaches of different scientists to the problem of stylistic neologisms, the reasons for the derivation of stylistic neologisms, their development in the literary language and artistic speech are emphasized in the investigation. The comparative typological method is used in the research, more attention is given to similar and differential aspects of the study of the problem of stylistic neologisms in Russian and Azerbaijani linguistics.

**Rəyçi: dosent Rəfibayli Güñay**